

# **İşlənmənin son mərhələsində olan neft yataqlarına polimer əsaslı məhlullarla təsiretmədə qalıq ehtiyatların çıxarılma imkanlarının qiymətləndirilməsi**

**X.A. Feyzullayev, t.e.d.<sup>1</sup>,**

**M.S. Xəlilov, f.-r.e.n.<sup>2</sup>,**

**A.A. Dəmirov, t.ü.f.d.<sup>3</sup>**

<sup>1</sup>"Neftqazelmitadqiqatlayihə" İnstitutu,

<sup>2</sup>Bakı Dövlət Universiteti,

<sup>3</sup>Lənkəran Dövlət Universiteti

**Acar sözlər:** polimer əsaslı məhlul, qalıq neft ehtiyatı, lay suyu, cari neftvermə əmsali, qeyri-bircins kollektor.

e-mail: : feyzullayevxasay@gmail.com

**DOI.10.37474/0365-8554/2023-06-07-35-43**

**Оценка возможности извлечения остаточных запасов при воздействии полимерными растворами на завершающей стадии разработки нефтяных месторождений**

Х.А. Фейзуллаев, д.т.н.<sup>1</sup>, М.С. Халилов, к.ф.-м.н.<sup>2</sup>, А.А. Дамиров, д.ф.т.н.<sup>3</sup>

<sup>1</sup>НИПИНефтегаз,

<sup>2</sup>Бакинский государственный университет,

<sup>3</sup>Лянкяранский государственный университет

**Ключевые слова:** раствор на полимерной основе, остаточные запасы нефти, пластовая вода, текущий коэффициент нефтеотдачи, неоднородный коллектор.

Предложена двухфазная четырехкомпонентная расчетная модель фильтрации, позволяющая оценить возможности извлечения остаточных запасов при воздействии полимерными растворами на завершающей стадии разработки нефтяных месторождений. На её основе путем снижения степени минерализации воды, входящей в полимерный раствор, до степени минерализации пластовой воды, путем направления его потока на участки коллектора, хорошо смачиваемые водой, за счет закрытия этих частей, была установлена возможность обеспечения полного вытеснения запасов нефти и интенсификации добычи.

**Estimation of the possibility of recovering residual reserves under the influence of polymer solutions at the final stage of oil field development**

Kh.A. Feyzullaev, Dr. in Tech. Sc.<sup>1</sup>, M.S. Khalilov, Cand. in Phys.-Math. Sc.<sup>2</sup>, A.A. Damirov, PhD in Tech. Sc.<sup>3</sup>

<sup>1</sup>"Oil-Gas Scientific Research and Design" Institute,

<sup>2</sup>Baku State University,

<sup>3</sup>Lankaran State University

**Keywords:** polymer-based mud, residual oil reserves, produced water, current oil recovery factor, heterogeneous reservoir.

A two-phase four-component calculation model of filtration, which allows to estimate the possibility of extracting residual reserves when exposed to polymer solutions at the final stage of oil field development is suggested. On its basis, by reducing the degree of mineralization of the water entering the polymer solution to the degree of mineralization of formation water, by directing its flow to the parts of the collector that are well wetted by water, due to the closure of these parts, the possibility of ensuring the complete displacement of oil reserves and intensification of production was defined.

Neft yataqlarının işlənməsi zamanı lay təzyiqinin saxlanması və neftvermə əmsalının artırılması məqsədi ilə laya su və ya müxtəlif aləvələr vurulur. Bu proses səmərəli olsa da, onun tətbiqi nəticəsində layda iki tip qalıq neft formalasılır. Birinci tip qalıq neft layın su ilə yuyulmuş zonalarında yaranır və ilkin neftlə müqayisədə məsamələrdə və süxur səthində kifayət qədər ağır komponentləri (qatran, asfalten, parafin) özündə saxlayır [1].

Məsaməli mühitdə flüidlərin vəziyyəti sūxur səthinin işlanması ilə təyin edilir [2, 3]. Hidrofil sūxurda su kollektoru səthini isladır, bu halda layın məsamə boşluqlarında bloklaşan fərdi qanqlionları təmsil edən qalıq neft məsamə boşluqlarının daxili hissəsi ilə sıxışdırılır. Hidrofob sūxurda isladan maye neft olur və qalıq neft sūxurun səthində təbəqə şəklində toplanır.

Birinci tip qalıq neftin yaranma səbəbləri su-neft-sūxurun ayrılma sərhədində yüksək fazalararası səthi gərilmənin və neftin sūxurlarla kifayət qədər cəm kontakt səthinin olmasına [4]. Kapillyar saxlanılma və təbəqə nəfti bütün qalıq neftin demək olar ki, əsas hissəsini təşkil edir.

İkinci tip qalıq nefti yatağın ilkin neftindən az fərqlənir və qeyri-bircins kollektorlardan neftin tam sıxışdırılmaması nəticəsində yaranır. Bu tip qalıq neftin formalşmasının səbəbləri sūxur-kollektorun qeyri-bircinslik quruluşu (müxtəlif keçiricilikli zonaların mövcudluğu), həmçinin sıxışdırılan flüidlərin süzülmə qanuna uyğunluqlarının müxtəlif olmasıdır [5]. İkinci tip qalıq neftlərə aiddir: zəif keçiricilikli layciqlarda və su ilə əhatə oluna bilinməyən lay hissələrində qalan neft; bircins laylarda durgun zonalardakı neft; quylular ilə açılmayan linzalar və keçirməyən ekranlarda qalan neft [4, 6]. Yəni ikinci tip qalıq nefti layın su ilə əhatə əmsalının artırılması ilə işlənməyə cəlb edilsə bilən əsas ehtiyatlar kimi qəbul etmək olar.

Qalıq neftin çıxarılması probleminin həlli üçün çoxsaylı təsir üsulları işlənilmiş və mədənlərdə sınaqdan çıxarılmışla sənaye miqyasında tətbiq olunmuşdur [7–9]. Qalıq neftin çıxarılmasının təmin olunması üçün mövəud təsir üsullarını aşağıdakı şəkildə klassifikasiya etmək olar:

- istilik üsulları; məhsuldar laya bilavasitə istiliyin daxil edilməsi və ya onun ötürülməsi yerinə yetirilir. Bu üsullara tsiklik və ya kəsilməz buxarin vurulması, isti suyun vurulması, laydaxili yanma aiddir;

- qaz üsulları; laya  $\text{CO}_2$ -qazının, azotun, karbohidrogen və dəm qazının vurulması aid edilir;

- fiziki-kimyəvi üsullar; hidrofil sūxurda neftin bloklaşmanın dərəcəsinin azaldılması üçün laya fazalarası səthi gərilməni aşağı salan reagentlərin vurulmasına baxılır. Həmçinin süzülmə axınlarının dəyişdirilməsi və suyun qəbul edilməsinin profilinin bərabərləşdirilməsi üçün polimer və digər kimyəvi reagentlərdən istifadə edilir.

Fiziki-kimyəvi üsulların tətbiqilə qalıq neftin çıxarılmasında istifadə olunan texnologiyalar SAM qarışqlarla, qələvilərlə, polimer dispers sistemlərlə, gel və çökkmə yaradan reagentlər və polimer qarışqlarla təsirə əsaslanır [4, 10].

Bu üsulların içərisində ən çox tətbiqini tapan polimerlərlə təsir üsuludur. Polimerli suvurmada çoxsaylı polimer reagentlər istifadə olunur və onların tətbiqinə əsaslanan aşağıdakı bir neçə əsas üsul mövcuddur [9, 11]: su və neftin hərəkatlılığı nişbətinə azaldan polimer reagentlərinin tətbiqi üsulu; layın həm dərinliyi üzrə və həmçinin quydibi zonanın işlənilməsində yüksək keçiricilikli zonaları bağlamaq məqsədi ilə polimer sistemləri çarpaz tıkə bilən təsir üsulu.

Neftin və vurulan suyu özlülükleri nişbəti neft hasilatının artırılmasında vacib amillərdən hesab edilir. Layı vurulan suya yüksəkmolekullu polimerlər əlavə edildikdə sıxışdırın flüdin özlülüyü artırılır və nəticədə neftin sıxışdırılma cəbhəsi kifayət qədər düzgün (müntəzəm) hala gəlir [12].

Qalıq neftin çıxarılma şəraitinin mürəkkəbliyi polimer reagentlərinin tətbiqinə və onların daha da təkmilləşdirilməsinə kifayət qədər böyük tələblər təqdim edir və onların yaradılmasına yeni yanşımaların işlənilməsinin zəruriyyəti şartlaşdırır. Kapillyar saxlanılma və təbəqə neftinin, həmçinin zəif keçiricilikli kollektorlarda və su ilə əhatə oluna bilinməyən lay hissələrində qalan neftin ümumi ehtiyatın daha çox hissəsini təşkil etdiyindən təsiretmə zamanı yüksək nüfuzetmə qabiliyyətli nanostrukturlu reagentlərin tətbiqi böyük əhəmiyyət daşıyır. Nanohissəcik əsaslı reagentin neftçixarma sənayesində praktik tətbiqi demək olar ki, öz əksini çox az tapmışdır. Halbuki müxtəlif əsasda nanomaterialların mövəud sintez üsulları mövəud reagentlərin sintezindən əvvəl konkret üstünlüklərə malikdir. Nanohissəcisinin neftlədoymulu kollektoran kiçik məsamələrinə daxilolma xüsusiyyəti indiki mövəud texnologiyaların tətbiqilə mümkün olmayan hasilatın əldə edilməsi ilə müqayisədə kifayət qədər böyük neft ehtiyatlarının işlənilməyə daxil edilməsinə imkan verir.

Nanohissəcik əsaslı polimer sistemlərin seçilmesi (hazırlanması) və onların sulu məhlulu ilə laya təsirdə sūxur səthində və məsamə kanallarında toplanan qalıq neftin çıxarılma əmsalının 0.2–0.25 artımına nail olmaq mümkündür [13].

Bu məqsədlə sūxur-kollektoran mineraloji tərkibini nəzərə almaqla laya polimer əsaslı məhlullarla təsiretmədə qalıq neft ehtiyatlarının işlənilməyə cəlb edilməsi ilə neftveriminin artırılması imkanlarının proqnoz qiymətləndirilməsi aktuallıq kəsb edir.

## Məsələnin qoyuluşu

Gilli neft layına polimerlə təsirə baxılır. Layda vurucu və hasilat quyluları yerləşir. Vurucu quylularla laya vurulan polimer məhlulunun miqdari verilir. Layın vəziyyətinə uyğun sıxışdırılma prosesi rejimində hasilat quylularından hasil olunan fazaların və işlənilmənin digər texniki-texnoloji göstəricilərinin təyin olunması tələb olunur.

Proses hər bir faza üçün kəsilməzlik, süzülmə qanununun, fazaların hal tənliliklərinin, sulu fazada duz və polimerin konsentrasiyası tənliliklərinin və fazalar arasındaki doyma tənlilikinin birləşməsi və əsasında təklif olunan iki faza dörd komponentli model əsasında təsvir edilmişdir [14–17]:

$$\frac{\partial}{\partial t} [ms + \omega] + \operatorname{div} U_{su} = \sum_{e=1}^{n_1} Q_{csu}^v(t) \delta(x - x_e^v, y - y_e^v) + \sum_{l=1}^{n_2} Q_{lsu}^h(t) \delta(x - x_l^h, y - y_l^h), \quad (1)$$

$$\frac{\partial}{\partial t} [m(1-s)] + \operatorname{div} U_n = \sum_{l=1}^{n_2} Q_{ln}^h(t) \delta(x - x_l^h, y - y_l^h), \quad (2)$$

$$\begin{aligned} \frac{\partial}{\partial t} [mcs + mr_1(1-s) + a_s] + \operatorname{div} (cU_{su} + r_1 U_n) &= \operatorname{div} (D_s \operatorname{grad} c) + \\ + \sum_{e=1}^{n_1} cQ_{csu}^v(t) \delta(x - x_e^v, y - y_e^v) + \sum_{l=1}^{n_2} (cQ_{lsu}^h(t) + r_1 Q_{ln}^h(t)) \delta(x - x_l^h, y - y_l^h), \end{aligned} \quad (3)$$

$$\begin{aligned} \frac{\partial}{\partial t} [mb s + mr_2(1-s) + a_p] + \operatorname{div} (bU_{su} + r_2 U_n) &= \operatorname{div} (D_p \operatorname{grad} b) + \\ + \sum_{e=1}^{n_1} bQ_{csu}^v(t) \delta(x - x_e^v, y - y_e^v) + \sum_{l=1}^{n_2} (bQ_{lsu}^h(t) + r_2 Q_{ln}^h(t)) \delta(x - x_l^h, y - y_l^h), \end{aligned} \quad (4)$$

$$\begin{aligned} s(x, y, t)|_{t=0} &= s_0(x, y), \quad c(x, y, t)|_{t=0} = c_0(x, y), \quad b(x, y, t)|_{t=0} = b_0(x, y), \\ (0 \leq x \leq l_x; \quad 0 \leq y \leq l_y), \end{aligned} \quad (5)$$

$$\begin{aligned} \frac{\partial p_{su}}{\partial x}|_{x=0, l_x} &= 0, \quad \frac{\partial b}{\partial x}|_{x=0, l_x} = 0, \quad \frac{\partial c}{\partial x}|_{x=0, l_x} = 0, \\ \frac{\partial p_{su}}{\partial y}|_{y=0, l_y} &= 0, \quad \frac{\partial b}{\partial y}|_{y=0, l_y} = 0, \quad \frac{\partial c}{\partial y}|_{y=0, l_y} = 0, \quad 0 \leq x \leq l_x, \quad 0 \leq t \leq T, \end{aligned} \quad (6)$$

burada

$$U_1 = \begin{cases} -\frac{k f_1(s, b, c)}{\mu_1(s, b, c)} \operatorname{grad} p_1 \left[ 1 - \frac{G_1}{\operatorname{grad} p_1} \right], & \operatorname{grad} p_1 > G_1; p_n - p_{su} = \sigma \sqrt{\frac{m}{k}} J(s, b, c); \\ 0, & \operatorname{grad} p_1 < G_1, \quad G_1 = G_1(s, b, c) \end{cases} \quad (7)$$

$$m = m(s, b, c); \omega = \omega(s, b, c); a_s = a_s(s, c); a_p = a_p(s, b, c);$$

burada  $U_1$  – fazaların süzülmə sürəti ( $l = su$ ,  $l = neft$ ;  $s - su$  ilə doyma;  $(1-s)$  – neftlədoyma;  $\omega$  – gilə adsorbsiya olunmuş suyun miqdari;  $c$  və  $b$ ,  $r_1$  və  $r_2$  – uyğun olaraq su və neftdə duzun və polimerin konsentrasiyaları;  $a_s$  və  $a_p$  – sorbsiya olunmuş suyun və polimerin miqdari;  $k$  – mütləq keçiricilik;  $\mu_1(l = su, h)$  – fazaların özlülüyü;  $f_1(l = su, h)$  – nisbi faza keçiricilikləri;  $G_1(l = su, h)$  – süzülmənin başlangıç qradiyenti;  $p_1(l = su, h)$  – fazalarda təzyiq;  $\sigma$  – fazaların ayrıılma sərhədində səthi gərilmə;  $J$  – Leverett funksiyası;  $m_1$  və  $m_2$  – uyğun olaraq vurucu və hasilat quylularının sayı;  $(x_e^v, y_e^v)$  və  $(x_l^h, y_l^h)$  – vurucu və hasilat quylularının koordinatları;  $Q_{csu}^v(t)$  – layın vahid hündürlüyündə  $i$ -ci vurucu quyunun suya görə həcmi sərfi;  $Q_{lsu}^h(t)$  və  $Q_{ln}^h(t)$  – layın vahid hündürlüyündə  $j$ -ci hasilat quylusunun su və neft fazalarına görə həcmi debitləri;  $m$  – məsaməlik;  $t$  – zamandır.

(1)–(7) tənliliklər sistemində naməlum kəmiyyətlər su ilə doyma ( $s$ ), su fazasında duz ( $c$ ) və polimer

konsentrasiyası ( $b$ ) və su fazasının ( $p_u$ ) təzyiqidir.

(1)-(7) hidrodinamik məsələsinin “təzyiqə görə qeyri-əşkar, su ilə doyma, duz və polimer konsentrasiyasına görə aşkar” sonlu fərqlər sxeminin tətbiqi onun həllini tapmağa imkan verir. Təzyiqə görə sonlu fərqlər sxemi iterasiyalı nöqtəvi Yakobi üsulu ilə, su doyma və su fazasında duz və polimer konsentrasiyasına görə isə Eyler üsulu ilə həll edilir [14, 16].


#### **Qalıq neftin polimer əsaslı məhlullarla sixışdırılmasında neftveriminin proqnozu**

Hesablama modelinə əsasən, neft hasilatının artırılması imkanlarının qiymətləndirilməsi üçün neftin su ilə sixışdırılmasının baza variantı ilə müqayisədə neftin polimer əsaslı məhlullar ilə sixışdırılmasının test hesablamaları aparılmışdır.

Polimer əsaslı məhlul ilə laya təsir üsulunun tətbiqində səmərəliyin təmin olunması üçün layın geoloji-fiziki şəraitini xarakterizə edən parametrlər cədvəl 1-də təqdim olunan şərtlərə uyğunluğu ödəməlidir.

Cədvəl 1

Parametrlər	Polimer bağlayıcı sistem ilə təsir
Kollektorun tipi və fiziki-kimyəvi xassələri	Terrigen və karbonat səxur, çatlılığı da ola bilər. Gillilik 10 %-tı aşmamalıdır
Layın keçiriciliyi, $\text{mkm}^2$	0.02±1
Lay neftinin özlüülüyü, $\text{mPa}\cdot\text{s}$	2±100
Lay temperaturu, °C	90 °C-yə qədər
Qarışığın (suyun) tərkibi	Dəmir və $\text{H}_2\text{S}$ -in miqdarı 2 mg/l-dən çox ola bilər



Şəkil 1. Bibiheybat yatağı I horizontun tavanına görə qurulmuş struktur xəritədən çıxarış (Miqyas 1 : 5000)

məliyi 0.23, temperaturu 33 °C, təzyiqi 1.7 MPa, lay özlüüyü 2.01 mPa s-dir. Sahadə səxurun gilliliyi 1.01 (%)-dir. Sahadən fliydələrə doyumu qeyri-bircinsidir. Ona görə də quyular layı həm dərəcə, həm də xarakterinə görə müxtəlif olaraq açır. Məsələn, 1519 №-li quyu neftli məhsuldar sahadən 198–351 m intervalında, 2779 №-li quyu 254–380 m intervalında, 2781 №-li quyu isə 400–419 m intervalında açır və neftə görə uyğun olaraq 0.5 t/gün, 0.6 t/gün, 0.4 t/gün debitlə istismar edir. Suya görə orta gündəlik hasilat isə uyğun olaraq 1.8 t, 1.0 t, 1.1 t miqdardında dəyişir. Sahadən 1519, 2779, 2781 №-li quyularından işlədiyi müddət ərzində təxminən  $82.767 \cdot 10^3$  t neft hasil olunmuşdur.

Sahadən mədən məlumatlarına görə hesablanmış ehtiyatların nəticəsi ilə çıxarılan neftin nəticəsinin müqayisəsi əsasən orada kifayət qədər qalıq neft ehtiyatlarının mövcudluğunu təsdiq edir.

Quyuların kifayət qədər aşağı məhsuldarlıqla istismar olunması onlara neft axımının intensifikasiyası tədbirlərinin aparılması, o cümlədən vurucu quyu ilə sahadə lay suyunun qarışıqlığı əsasında hazırlanmış polimer əsaslı məhlullar təsir ilə qalıq neftin işlənilməyə cəlb olunmasını zəruri edir.

Bununla əlaqədar olaraq sahadə quyularının müəyyən müddət üçün neft və suya görə debitlərinin dəyişməsi dinamikası əsasında hidrodinamik modelin sahadə adaptasiyası (sazlanması) aparılmış və nəticədə neft və suya görə nisbi fazı keçiricilikləri funksiyaları identifikasiya olunmuşdur.

$$f_n(s) = \left( \frac{0.912 - s}{0.64} \right)^3, f_n(s, 0, 0.2) = \left( \frac{s - 0.17}{0.87} \right)^{2.73}.$$

Hidrodinamik modelin sahadə adaptasiyasından sonra texnoloji prosesin tənzimlənməsi ilə neftverimi-

nin artırılması imkanları proqnozlaşdırılmışdır.


Praktikada polimer qarışığın 0.4-dən 10 q/l-ə qədər konsentrasiyası tətbiq edilir. KMS polimerinin müxtəlif şəraitlərdə reoloji xassələrinin tədqiqi üçün 0.5; 1; 2; 3; 4 və 5 q/l konsentrasiyası qarışığından istifadə edilmişdir.

Hidrodinamik təsirin vacib parametrlərindən biri neftin və lay təzyiqinin saxlanılması üçün istifadə edilən sixışdırılan və sixışdırıcı agentin özlüülüklərinin nisbəti hesab edilir. O, nə qədər kiçik olarsa layda neftin sixışdırma prosesi bir o qədər effektiv olar. Cədvəl 2-də tədqiq olunan layın neftinin və polimer qarışığın özlüülüklərinin nisbətinin, həmçinin işlənilmə zamanı lay təzyiqinin saxlanılmasında istifadə edilən yüksəkminerallı qarışığın qiyməti istifadə edilmişdir.

Cədvəl 2-dən görünür ki, qeyd olunan parametrin qiymətinə görə istifadə olunan qarışığın nefti sixışdırmasında ən effektiv 5 q/l konsentrasiyalı KMS qarışığıdır. Lay temperaturu araşdırılan parametrlər güclü təsir edir. KMS qarışığı üçün qararlaşan effektiv konsentrasiyada temperaturun artması ilə (10 °C) neftin və sixışdırıcı qarışığın özlüülükləri nisbəti azalır, onun 5 q/l konsetrasiyası halında isə 1.2 dəfə azalma baş verir. LTS-in yüksəkminerallı məhlulu ilə müqayisədə neftin və LTS agentinin özlüülükləri nisbətinin qiyməti KMS üçün 1.5 dəfə aşağı olur.

Cədvəl 2

Məhlul	$\eta = \mu_s/\mu_0$	
	30 °C	40 °C
Lay təzyiqinin saxlanılması (LTS) üçün məhlul, minerallığı 300 q/l	7.690019	6.556141
KMS məhlulu, 0.5 q/l	23.27273	19.91249
KMS məhlulu, 1 q/l	18.7062	14.71497
KMS məhlulu, 2 q/l	15.91959	13.76607
KMS məhlulu, 3 q/l	16.08339	16.32021
KMS məhlulu, 4 q/l	13.74325	15.2443
KMS məhlulu, 5 q/l	5.062043	4.33575



Şəkil 2. KMS (5 q/l) məhlulunun dinamik özlüülüyünün əlavə olunan lay suyunun miqdardından asılılığı

Kollektorun tutum xassələrinin azalması imkanları istisna olmaqla polimerli suvurma üsulunun istifadəsində polimer qarışığıla lay suyunun təsir xüsusiyyətlərini, yəni onların uyğunluğunu araşdırmaq zəruridir.


Sərbəst həcmədə lay suyunun polimer qarışığıla uyğunluq dərəcəsinin təyini üçün lay suyunun KMS (5 q/l) qarışığıla uyğun olaraq 1:9; 2:8; 3:7; 4:6; 3:7; 4:6; 5:5; 6:4; 7:3; 8:2; 9:1 nisbətində qarışığı hazırlanmış və onların 30 °C və 40 °C temperaturda reoloji xarakteristikaları araşdırılmışdır (Şəkil 2).

Şəkil 2-dən göründüyü kimi, polimer qarışığın konsentrasiyadan asılı dinamik özlüülüyünün dəyişmə xarakteri temperaturdan asılı deyildir. Araşdırılan polimera lay suyu əlavə olunduqda qarışığın özlüülüyünün azalması ilk növbədə suyun yüksək minerallığı (200 q/l-dən çox) ilə izah olunur. Polimer qarışığın özlüülüyünün azalması bəzi elektrolitlərin iştirakı ilə izah edilir və polimerin aktiv poliar qruplarında onların sorbsiyası ilə əlaqələrdir [18].

Duzlaşma effektinin kimyəvi təbiətinin təyini üçün polimer məhlulların qarışqlarının lay suyu ilə kimyəvi analizinin məlumatlarından istifadə edilmişdir [19]. Anionların konsentrasiyasında müəyyən tətbi dən azalma (xlorid və bikarbonat anionlarının tərkibi KMS qarışığında uyğun olaraq 77 və 89 % azalma) onların polimer makromolekullarının müsbət qruplara elektrostatik adsorbsiyası ilə əlaqəli izah edilir (Cədvəl 3).

Bələdliklə, özlüülüyün temperaturdan asılılığını və polimerin lay suyu ilə qarşılıqlı təsir mexanizmini əsas götürərək sərbəst həcmədəki məhlullardakı polimerin LTS agenti kimi tətbiqi üçün rasional konsentrasiyası KMS üçün 5 q/l seçilmişdir.

Variant	Hasıl olunan neftin miqdari, min t	Cari neft çıxarma əmsali	Baza variantı ilə müqayisədə NÇƏ-nin artımı, %	Əlavə neft hasilatı, min t
Baza	86.066	0.1654	-	-
1	87.599	0.169	2.18	1.533
2	87.891	0.169021	2.19	1.825
3	88.366	0.16994	2.75	2.3
4	88.803	0.1708	3.3	2.737
5	89.314	0.1718	3.87	3.244
6	89.534	0.1722	4.2	3.468
7	89.935	0.173	4.6	3.869



Şəkil 3. Əlavə neft hasilatının laya vurulan polimer əsası məhlulun həcmindən asılılığı

İşlənilmənin baza variantında (suvurmada) cəm neft hasilati 86.066 min t, polimer əsası məhlul ilə işlənilmədə isə maksimal cəm neft hasilati 89.935 min t və neftin çıxarılma əmsalının cari qiymət artımı 4.6 % təşkil edir.

Əlavə neft hasilatının həcmi verilən lay hissəsinə 18 m<sup>3</sup>-dən 360 m<sup>3</sup>-ə qədər polimer əsası məhlul vurmada kəskin artır (bax: şəkil 3). Eyni zamanda vurulan məhlulun həcminin artması ilə əlavə neft hasilatı artır, lakin onun artımı vurulan məhlulun vahid həcmində kəskin azalır. Bununla əlaqədar baxılan lay hissəsində 360 m<sup>3</sup> məhlulun vurucu quyuya birdəfəlik vurulmasının daha effektiv olması qəbul edilir (KMS əsası polimer məhlulun 5 q/l konsentrasiyasında).

Polimer əsası məhlul vurmada gözlənilən effektin olmasına hasilat quyularında reaksiya olunan effektin qiymətləndirilməsi, yəni 1519, 2779 və 2781 №-li quyularda sulaşmanın uyğun olaraq 73 %-dən 34 %-ə, 70 %-dən 29 %-ə, 77 %-dən 36 %-ə qədər enməsi, neft hasilatının isə 1.33; 1.24; 1.4 dəfə artması göstərir.

Bələdiyə, polimer əsası agentin axını kollektorun su ilə yaxşı işlənmiş hissələrinə yönəltməklə həmin hissələrin bağlanması və sıxışdırılan məhsulda sulaşmanın məhdudlaşdırılması hesabına qalıq neft ehtiyatlarının işlənilməyə cəlb olunmasını təmin edən üsulun nəzəri bazası işlənilmiş və konkret lay modeli timsalında hasilatın intensifikasiyasının proqnoz göstəriciləri qiymətləndirilmişdir.

#### Nəticə

1. Polimer əsası agentin axını kollektorun su ilə yaxşı işlənmiş hissələrinə yönəltməklə həmin hissələrin bağlanması və sıxışdırılan məhsulda sulaşmanın məhdudlaşdırılması hesabına qalıq neft ehtiyatlarının işlənilməyə cəlb olunmasını təmin edən üsulun nəzəri bazası işlənilmişdir.

2. Polimer əsası məhlula daxil olan suyun minerallaşma dərəcəsini sahənin lay suyunun minerallıq dərəcəsinə nəzərən azaltmaqla sıxışdırılan məhsulda sulaşmanın məhdudlaşdırılması hesabına daha çox neftin çıxarılmasını təmin etmək olar.

3. Vurulan agentin axını kollektorun su ilə yaxşı işlənmiş hissələrinə yönəltməklə həmin hissələrin bağlanması hesabına (təcrid olunmanın hesabına) neft ehtiyatlarının tam sıxışdırılmasını və hasilatın intensifikasiyasını təmin etmək mümkündür.

Verilmiş sahədə qeyd olunan məlumatları əsas tutaraq polimer əsası suvurmanın müxtəlif variantlarının hesablamaları aparılmış və proses 10 il davamlı olaraq yerinə yetirilmişdir. Modeləşmə zamanı polimer əsası suyun vurulması birdəfəlik aparılır və sonra vurucu quyu gündəlik qəbuletmə rejimində işləyir (cədvəl 4).

Cədvəl 3

Lay suyu:polimer nisbəti	pH	Ca <sup>2+</sup> , mol/l	Ümumi sərtlik, mol/l	HCO <sub>3</sub> <sup>-</sup> , mol/l	Cl <sup>-</sup> , mol/l
Lay suyu					
-	5	4.99	5.93	0.00732	6.89
KMS, 5 q/l (pH = 7)					
1:9	5	0.302	0.437	0.00083	0.19
3:7	4.5	1.372	1.376	0.00098	0.555
5:5	4	2.452	2.222	0.00065	0.904
7:3	4	3.424	3.303	0.00049	1.301
9:1	4	4.055	4.043	0.00083	1.539

Cədvəl 4

Variant	Vurucu quyunun qəbul etməsi, m <sup>3</sup> /gün	Polimer əsası məhlulun vurulma həcmi, m <sup>3</sup>
Baza		-
1		18
2		30
3		48
4		90
5		225
6		360
7		900

Polymer əsası məhlulun vurulmasından sonra vurucu quyu gündəlik qəbuletmə rejimində işləyir:  
3378 №-li quyu – 74 m<sup>3</sup>/gün

İstifadə edilən ilkin verilənlər:

- polimerin xassələri haqqında məlumatlar, onun adsorbsiyasına uyğun suya görə faza keçiriciliyinin azalması funksiyası;
- polimerin konsentrasiyasına uyğun məhlulun özlülüğünün dəyişməsi;
- polimer məhlul ilə nefti sıxışdırmasında məsaməlik və keçiriciliyin dəyişməsi və s.

$$f_n(s) = \left( \frac{0.8-s}{0.6} \right)^3; f_{su}(s, b, c) = \frac{c+l}{a_p+l} \left( \frac{s-0.2}{0.8} \right)^3; \mu_{su}(b, c) = 1 + (1580 b_0 b + 25 \cdot 10^5 b_0^2 b^2) / (1+cR);$$

$$a_p = \gamma_1 b q(c); b_0(x, y) = 0.001; a_s = \gamma_2 c; q(c) = 1 + 4664 \cdot 10^5 (c_0 c)^8; p_k(s, c) = P J(s);$$

$$P = \sigma \sqrt{\frac{m_0}{k_0}} = 0.1 \text{ mPa}; J(s) = \frac{0.2(0.9-s)}{(1.2-s)^2(2s-s^2)}; D(s, c) = D_0(2-s); D_0 = 10^{-5} \text{ m}^2/\text{s};$$

$$\begin{cases} k = 0.25(r^*)^2 \frac{1}{\tau} \sqrt{2\chi} K_1(2\sqrt{2\chi}) m; & \text{əgər } 0 < \chi < 0.65 \\ 9\chi^{3.4}, & \text{əgər } \chi \geq 0.65 \end{cases} \quad (8)$$

$$m = m_0(1-Bs)(\bar{r}/\bar{r}_0)^2; \bar{r} = \bar{r}_0 - 2r_p; B \in [0 \div 1]$$

burada  $m_0$  – başlangıç məsaməlik;  $r_0$  – məsamə kanallarının ortalaşmış başlangıç və cari qiymətləri;  $r^*$  – məsamənin maksimal radiusu;  $r_p$  – polimer molekulunun radiusu;  $\tau$  – məsamənin əyrilik əmsali;  $\chi$  – məsamə fəzasının mürəkkəbliyini xarakterizə edən struktur əmsali;  $K_1$  – modifikasiyalı silindrik Makdonald funksiyası [20];  $l$  – sabit ədəd olub, qiyməti  $a_p$  əmsalının sıfırdan verilmiş qiymətə qədər artıqdır suya

## Əməkliyyat sənayəsi

1. Демахин С.А., Демахин А.Г. Селективные методы изоляции водопритока в нефтяные скважины. – Саратов: Изд-во ГосУНЦ “Колледж”, 2003. 164 с.
2. Альварадо В., Манрик Э. Методы увеличения нефтеотдачи пластов. Планирование и стратегии применения. – М.: Премиум инжиниринг, 2011. 244 с.
3. Gurgel A., Moura M.C.P.A., Dantas T.N.C., Barros Neto E.L., Dantas Neto A.A. Review on chemical flooding methods applied in enhanced oil recovery // Brazilian Journal of Petroleum and Gas, 2008, No 2, pp. 83-95.
4. Сургучев М.Л., Горбунов А.Т., Забродин Д.П. и др. Методы извлечения остаточной нефти. – М.: Недра, 1991, 347 с.
5. Сладовская О.Ю., Куряшов Д.А., Лахова А.И. и др. Применение коллоидных систем для увеличения нефтеотдачи пластов // Вестник Казанского технологического университета, 2010, № 10, с. 585-591.
6. Алтунина Л.К., Кувшинов В.А. Физико-химические аспекты технологий увеличения нефтеотдачи: обзор // Химия в интересах устойчивого развития, 2001, № 9, с. 331-344.
7. Крянёв Д.Ю., Жданов С.А. Применение методов увеличения нефтеотдачи пластов в России и за рубежом // Бурение и нефть, 2011, № 2, с. 22-26.
8. Alvarado V., Manrique E. Enhanced oil recovery: an update review // Energies, 2010, No 3, pp. 1529-1575.
9. Шувалов С.А., Енокуров В.А., Хлебников В.Н. Применение полимерных реагентов для увеличения нефтеотдачи пласта и водоизоляции // Труды РГУ нефти и газа им. И.М. Губкина, 2013, № 4, с. 98-107.
10. Thomas S., Farouq Ali S.M. Status and Assessment of Chemical Oil Recovery Methods // Energy Sources, 1999, No 21, pp. 177-189.
11. Швецов И.А., Манырин В.Н. Физико-химические методы увеличения нефтеотдачи пластов. Анализ и проектирование. – Самара: Российское представительство акционерной компании “Ойл технологжи оверсиз продакшн лимитед”, 2000, 350 с.
12. Ларри Л. Основы методов увеличения нефтеотдачи. – М.: Университет Техас, 1988, 449 с.
13. Хавкин А.Я. Нефтегазовые нанотехнологии – основа экономики XXI века // Нанотехнологии. Экология. Производство. 2013, № 2, с. 54-59.
14. Азиз Х., Септари Э. Математическое моделирование пластовых систем / пер. с английского. – М.: Недра, 1982, 407 с.
15. Сулейманов Б.А., Фейзуллаев Х.А. Моделирование изоляции водопритоков при разработке зонально-неоднородных нефтяных пластов // Изв. НАН Азерб., серия Наук о Земле, 2017, № 1, с. 72-81.
16. Фейзуллаев Х.А. Совершенствование моделирования гидрогазодинамических основ разработки глубоко-залегающих газоконденсатных месторождений. Beau Bassin: Palmarium Academic Publishing, 2018. 228 p. ISBN 978-620-2-38166-6 (<http://my.palmarium-publishing.ru/catalogue/details/ru/978-620-2-38166-6/>совершенствование моделирования гидрогазодинамических основ)
17. Агаларова С.В. Моделирование процесса полимерного воздействия на нефтяной пласт // Автоматизация, телемеханизация и связь в нефтяной промышленности. – М.: ОАО “ВНИИОЭНГ”, 2019, № 11, с. 42-48.
18. Тагер А.А. Физико-химия полимеров. – М.: Госхимиздат, 1963, 528 с.
19. Федорова А.Ф., Шиц Е.Ю., Портнягин А.С. Исследование возможности применения растворов полимеров в качестве агентов вытеснения нефти на месторождениях с аномально низкими пластовыми температурами // Нефтегазовое дело, 2000, 12 с. (<http://www.ogbus.ru>)
20. Сегал Б.И., Семенджев К.А. Пятизначные математические таблицы. – М.: Физматгиз, 1962, 464 с.

## References

1. Demakhin S.A., Demakhin A.G. Selektivnye metody izolyatsii vodopritoka v neftyanye skvazhiny. – Saratov: Izd-vo GosUNTS “Kolledzh”, 2003, 164 s.
2. Al'varado V., Manrik E. Metody uvelicheniya nefteotdachi plastov. Planirovaniye i strategii primeneniya. – M.: Premium inzhiniiring, 2011, 244 s.
3. Gurgel A., Moura M.C.P.A., Dantas T.N.C., Barros Neto E.L., Dantas Neto A.A. Review on chemical flooding methods applied in enhanced oil recovery // Brazilian Journal of Petroleum and Gas, 2008, No 2, pp. 83-95.
4. Surguchev M.L., Gorbunov A.T., Zabrodin D.P. i dr. Metody izvlecheniya ostatochnoy nefti. – M.: Nedra, 1991, 347 s.
5. Sladovskaya O.Yu., Kuryashov D.A., Lakhova A.I. i dr. Primenenie kolloidnykh system dlya uvelicheniya nefteotdachi plastov // Vestnik Kazanskogo tekhnologicheskogo universiteta, 2010, No 10, s. 585-591.
6. Altunina L.K., Kuvshinov V.A. Fiziko-khimicheskie aspekty tekhnologiy uvelicheniya nefteotdachi: obzor // Khimiya v interesakh ustochchivogo razvitiya, 2001, No 9, s. 331-344.
7. Kryanev D.Yu., Zhdanov S.A. Primenenie metodov uvelicheniya nefteotdachi plastov v Rossii i za rubezhom // Burenie i neft', 2011, No 2, s. 22-26.
8. Alvarado V., Manrique E. Enhanced oil recovery: an update review // Energies, 2010, No 3, pp. 1529-1575.
9. Shuvalov S.A., Vinokurov V.A., Khlebnikov V.N. Primenenie polimernykh reagentov dlya uvelicheniya nefteotdachi plastov i vodoizolyatsii // Trudy RGU nefti i gaza im. I.M. Gubkina, 2013, No 4, s. 98-107.
10. Thomas S., Farouq Ali S.M. Status and Assessment of Chemical Oil Recovery Methods // Energy Sources, 1999, No 21, pp. 177-189.
11. Shvetsov I.A., Manyrin V.N. Fiziko-khimicheskie metody uvelicheniya nefteotdachi plastov. Analiz i proyektirovaniye. – Samara: Rossiyskoe predstavitel'stvo aktsionernoy kompanii “Oil technology oversize prodakshn limited”, 2000, 350 s.
12. Larry L. Osnovy metodov uvelicheniya nefteotdachi. – M.: Universitet Tekhas, 1988, 449 s.
13. Khavkin A.Ya. Neftegazovye nanotekhnologii – osnova ekonomiki XXI veka // Nanotekhnologii. Ekologiya. Proizvodstvo, 2013, No 2, s. 54-59.
14. Aziz Kh., Settari E. Matematicheskoe modelirovaniye plastovykh system / per. s angliyskogo. – M.: Nedra, 1982, 407 s.
15. Suleymanov B.A., Feyzullayev Kh.A. Modelirovaniye izolyatsii vodopritokov pri razrabotke zonal'no-neodnorodnykh neftyanykh plastov // Izv. NAN Azerb., seriya Nauk o Zemle, 2017, No 1, s. 72-81.
16. Feyzullayev Kh.A. Sovrshenstvovaniye modelirovaniya gidrogazodinamicheskikh osnov razrabotki gluboko-zalegayushchikh gazokondensatnykh mestorozhdeniy. Beau Bassin: Palmarium Academic Publishing, 2018. 228 p. ISBN 978-620-2-38166-6 (<http://my.palmarium-publishing.ru/catalogue/details/ru/978-620-2-38166-6/>sovrshenstvovaniye modelirovaniya gidrogazodinamicheskikh osnov).
17. Agalarova S.V. Modelirovaniye protsessa polimernogo vozdeistviya na neftyanoy plast // Avtomatizatsiya, telemekhanizatsiya i svyaz' v neftyanoy promyshlennosti. – M.: OAO: “VNIIOENG”, 2019, No 11, s. 42-48.
18. Tager A.A. Fiziko-khimiya polimerov. – M.: Goskhimizdat, 1963, 528 s.
19. Fedorova A.F., Shits E.Yu., Portnyagin A.S. Issledovaniye vozmozhnosti primeneniya rastvorov polimerov v kachestve agentov vytessneniya nefti na mestorozhdeniyakh s anomal'no nizkimi plastovymi temperaturami // Neftegazovoe delo, 2000, 12 s. (<http://www.ogbus.ru>)
20. Segal B.I., Semendyayev K.A. Pyatiznachnye matematicheskie tablitsy. – M.: Fizmatgiz, 1962, 464 s.